

"COP29-a Aparan Yol..."

Zəngilanda başa çatdı

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli
29-cu Toplantısı dünyaya vacib mesajlar verdi

Hazırda ölkəmizdə COP29-a hazırlıq işləri sürətlə və yüksək səviyyədə davam edir. Bakıda iyunun 19-dan rəsmi açılış mərasimi keçirilən "COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək" mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı da COP29-a hazırlıq məqsədilə təşkil olunub.

Tədbir Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Moderator - Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin toplantını açıldıqdan sonra Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyaset məsələləri şöbəsinin müdürü

ri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılara müraciətini oxuyub. Dövlət başçısının müraciətində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qısa zaman ərzində yüksək nüfuz və etimad qazanaraq dünyada aparıcı beynəlxalq təsisatlardan birinə çevrildiyi vurğulanıb. Qeyd olunub ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsleri, qlobal gündəlikdə duran aktual məsələlərin həlli istiqamətində təklif etdiyi yeni yanaşmalar beynəlxalq aləmdə təqdir edilir və yüksək dəyərləndirilir.



"COP29-a Aparan Yol..." Zəngilanda başa çatdı

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli 29-cu Toplantısı dünyaya vacib mesajlar verdi

Əvvəli 1-ci sah.

Müraciətdə diqqətə çatdırılıb ki, artıq uzun zamandan bəri iqlim dəyişmələri ilə mübarizə qlobal gündəlikdə duran ən vacib və prioritet məsələlər sırasındadır: "Bəşəriyyətin ortaq problemi olan iqlim böhranı və onun fəsadları ölkələrin dayanıqlı inkişafına və rifahına əngəl törətməklə yanaşı, sadə insanların da gündəlik həyatlarına və yaşam tərzlərinə əhəmiyyətli dərəcədə təsir göstərir". Müraciətdə qlobal istiləşmənin qarşısını almaq üçün bu günə qədər dünya ictimaiyyəti tərəfindən mühüm addımlar atıla da, qarşımızda hələ də yeni çağırışlar və gündən-günə ciddiləşən təhdidlərin da yandığı vurgulanıb.

Tədbirdə çıxış edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsəndri İsmail Serageldin Azərbaycanın bu il COP29-a evsahibliyi etməsinin onları məmənun etdiyini vurgulayıb: "Biz komandamızla six işləyirik, müzakirələr aparırıq. Biz həm Pakistanda, həm də Hindistanda 52 dərəcədən yuxarı rekord istini gördük, bu da bir insan üçün inanılmaz dərəcədə çətindir. Ümumiyətlə, qlobal istiləşmə, iqlim dəyişikliyi bütün bəşəriyyət üçün çiddi problemdir".

Azərbaycanın COP29-u inklüziv, şəffaf və ədalətli şəkildə təqdim etməyə sadıq olduğunu vurgulayan COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29 Sədrliyi olaraq bütün fikirləri eşitməyin, iqlim dəyişikliyi üçün hər kəsi ortaq həllər tapmağa səsləməyin vacibliyini qeyd edib: "Ötən aylar ərzində

komandamız müvafiq beynəlxalq təşkilatların rəhbərləri ilə geniş və dərin məsləhətləşmələr aparıb. Bu görüşlər ambişiyaları artırmaq və hərəkətə keçmək üçün yeni fürsətlər yaradıb".

Azərbaycanın evsahibliyi edəcəyi COP29-a hazırlıq məqsədilə təşkil olunan Yüksək Səviyyəli 29-cu Toplantıda bir araya gəlməkdə məqsədin iqlim dəyişikliyi ilə mübarizədə əsas məsələlərlə bağlı müzakirələr aparmaq olduğunu söyləyən BMT Baş Assambleyanın 73-cü Sessiyasının prezidenti, Ekvadorun sabiq xarici işlər və müdafiə naziri Maria Fernanda Espinoza deyib ki, COP-un bu günü və gələcəyi hamımız üçün mühümüdür. O qeyd edib ki, COP29-un uğuru təkcə Azərbaycanın uğuru olmayıacaq: "İnanırıq ki, tədbir prosesin inamı və legitimliyi gücləndirəcək. O, COP29-un bəşəriyyət ilə təbiət arasında sülhün bərqərar edilməsi üçün keçirilən tədbir olduğunu vurgulayıb: "Biz uğurun bir hissəsi və COP29-un səfirləri olmaq istəyirik".

Tədirde çıxış edən CGIAR şirkətinin icraçı direktoru, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının sabiq baş elmi işçisi İsmahane Elouafi bildirib ki, COP29-da müzakirə olunacaq məsələlər problemdən həll yollarının təpiləsi istiqamətində çox vacibdir: "Ümid edirəm ki, gələcək nəsillərə dünyani daha sağlam və yaşańla biləcək bir yer olaraq ötəre bilərik".

Toplantıya videoformatda qoşulan Dünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos, BMT-nin İnsa-

nın İmmunçatışmazlığı Virusu/Qazanılmış Immun Çatışmazlığı Sindromu üzrə Birgə Programının (UNAIDS) icraçı direktoru Vinni Byanyima, Finlandiyanın sabiq Prezidenti Tarya Halonen, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktorunun müavini, Nüvə Elmləri və Tətbiqləri Departamentinin rəhbəri Nəcat Moxtar, Böyük Britaniyanın sabiq Baş naziri Gordon Braun iqlim dəyişikliyi ilə bağlı fikirlərini, təkliflərini diqqətə çatdırıb, qlobal problemlərdən biri olan iqlim dəyişikliyi ilə mübarizədə səylərin birləşdirilməsinin vacibliyini vurgulayıblar.

Tədbir işini panel iclaslarla davam etdirib. 8 paneldən ibarət və 100-dək qonağın iştirak etdiyi tədbirin ilk gündündə 3 panel müzakirəsi keçirilib. "Çağırışın statusunun icmali", "Balanslaşdırma, azaltma, uyğunlaşma və davamlılıq" və "İqlim dəyişikliyi və onun su, biomüxtəliflik və ərzaq təhlükəsizliyi ilə əlaqələri" mövzusunda panel müzakirələr aparılıb. Bu panellərdə iqlim dəyişikliyinin təsirlərin yumşaldılması, uyğunlaşma və dayanıqlılıq, həmçinin onun su ehtiyatlarına, biomüxtəlifliyə və ərzaq təhlükəsizliyinə təsiri müzakirə edilib.

Tədbirin ikinci günü - iyunun 20-də keçirilən panel müzakirələrdə isə iqlim dəyişikliyində elm, texnologiya və innovasiyaların rolü, qida və kənd təsərrüfatı sektorlarında vəziyyət, eləcə də maliyyə məsələləri müzakirəyə çıxarılib.

Toplantının sonuncu günündə Zəngilanda iki panel icası təşkil olunub. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsəndri İsmail Serageldinin modera-

torluğu ilə keçirilən, "Azərbaycanın öz təcrübəsindən dörsələr" mövzusuna həsr olunan ikinci panel iclasında çıxış edən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev toplantıının əvvəlki sessiyaları zamanı iqlim dəyişikliyinin müxtəlif aspektləri və davamlı gelecek üçün bu qlobal problemin həlli yolları ilə bağlı geniş müzakirələrin aparıldığını bildirib: "Bu qlobal problemin həllində Azərbaycanın təcrübəsinə nəzər salaraq, bu gün Qarabağ və Şərqi Zəngəzurun dayanıqlı inkişafı istiqamətində davam edən səyləri müzakirə etmək üçün toplaşmıştık tarixi bir məqamdır. Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə doğru irəliləməsindəki nailiyətlərini da vurgulamaq vacibdir".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdürü Faiq Mütəllimov da Azərbaycanın iqlim dəyişikliklərinə xüsusi həssaslıqla yanışlığını vurgulayıb. Məltanın sabiq Baş naziri Cozef Muskat isə diqqətə çatdırıb ki, regionda tamamilə böyüyməyə can atan, transformasiya edən iqtisadiyyat daha çox bərpəolunan mənbələrə əsaslanır: "Biz bərpəolunan enerji mənbələrindən əldə edilən enerjini ixrac etməyə başlayırıq. İnanıram ki, bu gün burada eşitdiyimiz fikirlərin hamısı Azərbaycan tərəfindən uğurla həyata keçəcək".

Toplantının Zəngilanda təşkil olunan ikinci panel iclasının mövzusu "Siyasət: Lobbiçilər, gənclər, qadın qrupları, fəallar və ictimaiyyətin iştirakı" olub. Panel iclasa Bosniya və Herseqo-

vinanın sabiq Baş naziri Zlatko Laqumdziya moderatorluq edib. Çıxış edənlər - COP29-un gənclər iqlim çempionu Leyla Həsənova, Azərbaycan Milli QHT Forumunun İdare Heyətinin və COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Mehri Hüseynli, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin böyük britaniyalı gənc lideri Manas Çavla, polşalı Klau Chmielowska və hindistanlı Noel Jackson qlobal iqlim dəyişikliyi ilə bağlı mühüm məsələlərə toxunublar.

İştirakçılar həmcinin "Ağlılı kənd" layihəsi çərçivəsində görülən işlər barədə də məlumatlandırılıb. Bildirilib ki, ilk "Ağlılı kənd" layihəsinin təməli 2021-ci ilin aprelində Prezident İlham Əliyev tərəfindən qoyulub. 27 il işgal altında olan Zəngilan rayonu da ermənilər tərəfindən tamamilə dağıdılmış, bütün infrastruktur məhv edilmişdir. Rayonun təbiəti də ekoloji terrora məruz qalmışdı. Lakin 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Qələbəsindən sonra işğaldan azad edilən bütün ərazilərdə olduğu kimi, Zəngilan rayonu da genişmişqasılı tikinti-quruculuq işlərinə start verilib. "Ağlılı kənd" layihəsi əsasında Ağalı kəndində qısa müddətə quruculuq işləri həyata keçirilib. Böyük Qayıdış Programına uyğun olaraq ilk növbədə Ağalı kəndinin sakinləri doğma yurdularına qayıdlılar.

**Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"**